

III dərəcəli hüquqşunas Musayev Təbriz

Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihaminin
müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət
ittihaminin müdafiəsi üzrə şöbəsinin prokuroru

**AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ PROKURORLUQ
ORQANLARININ TƏŞƏKKÜLÜ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ**

Açar sözlər:

prokurorluq orqanlarının təşəkkülü, prokuror nəzarəti, dövlət ittihaminin müdafiəsi, ibtidai araşdırma nəzarəti, hərbi prokurorluq.

Key words:

formation of prosecutor's office, prosecutor's control, defending public charge, control over preliminary investigation, military prosecutor's office.

Ключевые слова:

создание органов прокуратуры, прокурорский надзор, защита государственного обвинения, контроль предварительного расследования, военная прокуратура.

I. Prokurorluğun təşəkkülü və fəaliyyətinin hüquqi bazası

Azərbaycan Xalq Cümhuriyyəti (bundan sonra AXC) Nazirlər Şurasının "Bakı dairə məhkəməsi və prokurorluğun fəaliyyətinin bərpası haqqında" 1 oktyabr 1918-ci il tarixli 277 nömrəli qərarı ilə Bakı dairə məhkəməsinin yanında prokurorluq orqanları fəaliyyətə başladı. Qərara əsasən, Bakı şəhərində qanunu Hökumətin bərqrər olunması və Bakı quberniyasında hüquq qaydasının bərpası məqsədilə anarxiya dövründə təsis edilmiş müxtəlif məhkəmə və məhkəmə funksiyaları lağv edilmiş, tabeliyində olan idarələrə birgə Bakı dairə məhkəməsinin, habelə prokurorluğun fəaliyyəti bərpa edilmiş, lağv olunmuş məhkəmə və komissiyaların daftərxana məmurları istisna olmaqla bütün qulluqçuları vəzifədən azad edilmişlər. Qeyd edilən qərarla müstəqil Azərbaycanda ilk milli prokurorluq təsis olunmuşdur.

AXC obyektiv səbablardan takmil və mükəmməl qanunvericilik yaratmağa müvəffəq olmaması prokurorluğun fəaliyyətindən də yan keçməmişdir. Belə ki, məhkəmələr nəzdində fəaliyyət göstərən prokurorluq orqanlarının fəaliyyətinin tənzimlənməsinə dair sistemləşdirilmiş normativ hüquqi akt təsəssüf ki, qəbul edilməmiş, prokurorluğun funksiyaları, səlahiyyət və vəzifələrinə dair ayrıca sistemli normativ-hüquqi akt hazırlanmamış, prokurorluq, çar Rusiyası dövründə qəbul edilmiş aktlarda nəzərdə tutulmuş səlahiyyət hüdudlarında fəaliyyət göstərmmişdir. Eləcə də, müasir qanunvericiliyin məzənə fərqli olaraq hərbi prokurorluq prokurorluq orqanları sisteminə deyil, Hərbi Nazırlıya təbə olmuş, fəaliyyəti hərbi cinayət mühakimə icraatına dair normativ hüquqi aktlarla tənzimlənmişdir.

AXC Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə milli prokurorluq orqanlarının yaradılmasının elan olunmasına baxmayaraq, həmin dövrə prokurorluq orqanlarının formallaşdırılması qeyri-adı dərəcədə mürskəbbə şəxsin proses idi. Belə ki, bir tərəfdən gərgin ictimai, siyasi və hərbi vəziyyətdə yenica yaradılmış prokurorluq orqanlarına kifayət qədər maliiyyə və təşkilatı yardım göstərilməsi AXC hökumətinin imkanı xaricində idi. İkincisi, çar Rusiyasının Azərbaycan ərazisində mövcud olmuş və xalqımıza yad olan müstəmələkəci dövlət maşınının sindiriləməsi, yaxud onun milliləşdirilməsi çox ciddi problem kimi qarşıda durmuşdur. Nəhayət üçüncüsü, Azərbaycan ərazisi çar Rusiyası tərəfindən işğal olunduqdan sonraki dövrə Azərbaycan Respublikası ərazisində hüquqşunas kadrları hazırlanırdı, tədris müəssisəsi yox idi. Rusiyada hüquqşunas ixtisası üzrə təhsil almış azərbaycanlılar, başqa millətlərin nümayəndələrindən fərqli olaraq məhkəmə və prokurorluq orqanlarında işləməyə icazə verilmirdi. Respublikamız ərazisində həmin dövrə məhkəmə və prokurorluq orqanlarında azərbaycan dili işləmirdi və bu dildən istifadə olunması yasaq olunmuşdur (1, s. 7-8). Təsadüfi deyil ki, kadr çatışmazlığı səbəbindən Ədliyyə Nazırlığı barışq hakimi və müstəntiqi vəzifələrini hüquq təhsili olmayan, lakin öz əvvəlki fəaliyyətlərində təcrübə və bilik almaq imkanı olan barışq şöbələrinin katibləri və katiblərin köməkçiləri, məhkəmə pristavları və müstəntiqlərin tərcüməçiləri işləmiş şəxslərin evəz etməsinə icazə vermişdi (2, s. 426).

II. Prokurorluğun fəaliyyət istiqamətləri

İlk milli prokurorluğun fəaliyyət istiqamətləri çar Rusiyası dövründə fəaliyyət göstərmiş

prokurorluğun orqanlarının fəaliyyət istiqamətləri ilə demək olar ki üst-üstə düşürdü. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, AXC dövründə hüquqi islahatlar məhdud xarakter daşımış, milli Konstitusiya, eləcə də cinayət-prosessual qanunvericiliq qəbul edilməmişdir. Digər tərəfdən qəbul edilmiş bir sırə aktlarında prokurorluğun fəaliyyət istiqamətlərinə dair yeni müddəələr da eləvə edilmişdir. Buna "Müxtəlif vergiqoyma məssələlərinə dair şikayətlərə baxılması üzrə yuxarı instansiya kimi Maliyyə Nazirliyi Şurası haqqında" 17 mart 1919-cu il tarixli, 26 nömrəli Qanununu misal göstərə bilərik.

İlk milli prokurorluğun fəaliyyət istiqamətlərinə dövlət ittihamının müdafiəsi, ibtidai aşadırma üzərində nəzarət və inzibati icraatda iştirak addır.

II.a. İbtidai aşadırma üzərində nəzarət.

Müasir qanunvericiliyimizdən fərqli olaraq, AXC dövründə çar Rusiyasında olduğu kimi ibtidai aşadırma prosessual rəhbərliyi həyata keçirən prokuror ilə dövlət ittihamının müdafiəsinə həyata keçirən prokuror arasında fərqlər müəyyən edilmişdir, hər iki funksiya eyni prokuror tərəfindən həyata keçirilmişdir. 20 noyabr 1864-cü il tarixli Cinayət mühakimə icraati Nizamnaməsinin III bölməsi prokuror və onun yoldaşlarının salahiyətinə həsr edilmişdir. Müqayisədən aydın olur ki, müasir Azərbaycan prokurorluğundan fərqli olaraq AXC dövründə prokurorluğun ibtidai istintaqın aparılması funksiyası da olmamışdır. Nizamnamənin 278-ci maddəsinə əsasən, prokurorlar və yoldaşları ibtidai istintaq aparmır, məhkəmə müstəntiqlərinə buna dair təkliflərini verir, daim istintaq icraatını müshahidə (nəzarət - T.Musayev) edirlər. Buna baxmayaraq, Nizamnamənin 297-ci maddəsinin 4-cü hissəsinə əsasən, prokurorun iş başlamaq salahiyəti da var idi.

Nizamnamənin 249-cu maddəsinə əsasən, cinayətlər və xətalarda dair ibtidai istintaq məhkəmə müstəntiqləri tərəfindən polisin vəsatisilə prokuror və onun yoldaşlarının müşahidəsi altında aparılır. Nizamnamənin 250-ci maddəsinə əsasən, polis tərəfindən cinayət və xətanın əlamətlərini özündə əks etdirən hadisə barədə dərhal lakin 1 gündən gec olmayıaraq məhkəmə müstəntiqinə və prokuror və ya onun yoldaşına məlumat verilir. Polisin cinayət mühakimə icraatında iştirakı müsair mühakimə icraatındaki təhqiqatı xatırlatmaqla ilkin rasmıləşdirme ilə xarakterizə olunur, eləcə də prokuror və məhkəmə müstəntiqi tərəfindən verilən göstərişlər polis tərəfindən həyata keçirilir. Eləcə də, polis memurlarının cinayət əməllərinə dair aşadırma icraatında onlar prokuror və yoldaşlarına bilavasitə təbə idilər. Əgər cinayət işinin başlanması üçün kifayət edən əlamətlər mövcud deyildirsə məhkəmə müstəntiqi bu barədə prokuror və ya onun yoldaşını məlumatlaşdırmalıdır.

Prokurorun ibtidai istintaq üzərində nəzarəti tekə rəsmi icraatla məhdudlaşmayıb istintaq hərəkətlərinin gedişində bilavasitə iştirakı da özündə ehtiva edirdi. Nizamnaməyə əsasən, prokuror və onun yoldaşları ibtidai istintaq gedisinə mane olmadan bütün istintaq hərəkətlərində iştirak etmək və icraatla yerində tanış olmaq hüququna malik idilər. Eləcə də, istintaqın gedisi, sübutetmə və s. dair prokuror və yoldaşlarının göstərişi məhkəmə müstəntiqi tərəfindən icra edilməli idi. Eləcə də, prokurorun əlavə istintaqın aparılması tələb etmək hüquq vəardır. İbtidai istintaq yekunlaşdırıldıqda məhkəmə müstəntiqi bütün icraati prokuror və ya onun yoldaşına göndərirdi.

Nizamnamənin 277-ci maddəsinə əsasən, istintaq icraati yalnız məhkəmə tərəfindən xitam olunurdu. Əgər məhkəmə müstəntiqi istintaqın davam etdirilməsi üçün əsaslar müəyyən etməmişdir, icraati dayandırır, prokuror vəsatisilə işin icraatında xitam verilməsinə dair məhkəməyə vəsətən göndərirdi. Eləcə də, polis və məhkəmə müstəntiqinin hərəkətlərindən prokurora şikayət institutu da mövcud idi.

27 iyul 1919-cu ildə "Müxtəlif idarələrdə vəzifə cinayətləri və sui-istifadə hallarının istintaqı üzrə xüsusi təftiş-istintaq komissiyasının yaradılması haqqında" Qanun qəbul edildi və müxtəlif idarələrdə cinayətlər və sui-istifadə hallarının istintaqı məqsədilə Azərbaycan Respublikası Hökuməti yanında müvəqqəti Xüsusi təftiş-istintaq komissiyası yaradıldı. Qanuna əsasən, komissiya ədliyyə nazirinin təqdimatına əsasən hökumətin qərarı ilə sadı və 8 üzvən ibarət idi. Komissiya öz fəaliyyətini həyata keçirmək üçün bütün müəssisə və vəzifəli şəxslərdən, məhkəmə, nəzarət və poçt-teleqraf qurumlarından və ictimai birliliklərdən bütün məlumat və işləri tələb etmək, hökumətdən, hüquqi və fiziki şəxslərdən kredit mənbələrinin əldə edilməsi barədə yuxarıda göstərilən məlumatları öyrənmək, şəxsi izahat və ifadə vermək məqsədilə bütün vəzifəli və fərdi şəxslərin komissiyaya gəlməsini tələb etmək, bütün vəzifəli və fərdi şəxsləri cinayət məsuliyyətinə cəlb etmək və komissiyanın ayrı-ayrı üzvlərinin iştirakı ilə Cinayət Mühakimə Nizamnaməsinin 315-482-ci maddələri üzrə (IV-X

fəsillər) ibtidai istintaq hüquq qüvvəsinə bərabər tutulan təhqiqat aparmaq, polis orqanlarına və dəmiryol mühafizəsi idarəsinə ayrı-ayrı istintaq hərəkətləri aparmağı və digər işləri həvələ etmək, işin az əhəmiyyətli olması və ayrıca təhqiqat aparılması zərurəti olduğu halda həmin işlərin komissiya tərəfindən məhkəmə orqanlarına həvələ edilməsi, bütün həkimiyət orqanlarından istintaq-təftiş komissiyasına hərtərəfli kömək göstərilməsini tələb etmək, vəzifəli şəxslərin 5-ci dərəcəsinə qədər olanları aşadırma dövründə vəzifədən kənarlaşdırmaq, eyni zamanda komissiya sadri vasitəsilə daha yüksək vəzifəli şəxslərin müvəqqəti olaraq salahiyətlərindən məhrum ediləsi üçün Nazirlər Şurası qarşısında vəsət qaldırmak hüququna malik idi. Qanunun 3-cü bəndinə əsasən, komissiyanın təqsirkarların cəlb edilməsi ilə nəticələnən yekunlaşmış aşadırma icraati komissiya tərəfindən prokuror nəzarətinə aid sonrakı qanuni göstərişlər üçün göndərilirdi. Təqsirkarların cəlb edilməsi ilə nəticələnməyən aşadırma komissiyanın qararı ilə xitam olunur, komissiyanın xitam edilmiş materialı hökumətin işlər idarəsinə təhvil verilir.

II.b. Dövlət ittihamının müdafiəsi.

Dövlət ittihamının müdafiəsi milli prokurorluğun ən vacib funksiyası kimi səciyyələndirilir. Təsadüfi deyil ki, cümhuriyyət illərində "prokuror" istihalına sinonim kimi "müddə-i-al-ümum", yəni "ictimai iddiacı" istihalından istifadə olunurdu. Prokurorluğun dövlət ittihamının müdafiəsi isə təkcə cinayət mühakimə icraatında dövlət ittihamının müdafiəsinin həyata keçirilməsi ilə məhdudlaşmayıb həmçinin məhkəmə orqanlarında qanunları düzgün tətbiq edilməsinə də nəzarətin həyata keçirilməsinə özündə exz etdirirdi. Prokurorluq orqanları dairə (birinci instansiya məhkəməsi) məhkəməsi və Azərbaycan Məhkəmə Palatasında (yükarı instansiya məhkəməsi) fəaliyyət göstərirdi.

AXC Nazirlər Şurasının "Bakı dairə məhkəməsi və prokurorluğun fəaliyyətinin bərpası haqqında" 1 oktyabr 1918-ci il tarixli 277 nömrəli qararı ilə Bakı dairə məhkəməsinin yanında prokurorluq orqanları fəaliyyətə başladı. Dairə məhkəmələrinin nəzdində həmçinin barışdırıcı idarələr də fəaliyyət göstərirdi. Həmin idarələrin salahiyəti çar Rusiyası dövründəki barışq məhkəmələrinin salahiyətləri ilə üst-üstə düşür, həmin idarələrdəki işlərdə prokurorun iştirakı nəzərdə tutulmamışdı. Lakin, 20 noyabr 1864-cü il tarixli Cinayət mühakimə icraati Nizamnaməsinin 155-ci maddəsinə əsasən, barışq məhkəmələrinin icraatində işlər dairə prokuroru üçün açıq idi.

14 noyabr 1918-ci il tarixli "Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi" qəbul edilmiş, Bakı və Gəncə dairə məhkəmələrinə münasibətdə yuxarı instansiya funksiyasını həyata keçirən cinayət və mülki departamentdən ibarət Azərbaycan Məhkəmə Palatası nəzdində də prokurorluq təsis edilmişdir. Əsasnamənin 4-6-ci bəndlərinə əsasən, Azərbaycan Məhkəmə Palatası tərkibindəki prokuror və müəyyən qədər prokurorun yoldaşlarından ibarətdir. Azərbaycan Məhkəmə Palatası idarə forması və onun nəzdində olan prokuror nəzarəti rus imperiyasının 1864-cü il və 1917-ci il müvəqqəti hökumətin qanunlaşdırılmış məhkəmə nizamnaməsində nəzərdə tutulanlarla müəyyənəldir. Azərbaycan Məhkəmə Palatası cümhuriyyətin ərazisində baş verən, apellyasiya instansiyası kimi Tiflis məhkəmə palatasına daxil olan və Azərbaycanda Palatanın təşkilinə kimi orada baxılmayan işlərə baxmalı və onları həll etməli idi. Məhkəmə Palatası daha mühüm cinayət işləri (dövlət və vəzifə cinayətləri) üzrə birinci instansiya məhkəməsi kimi çıxış edirdi (2, s 426).

Istintaq materialı dairə prokuroruna daxil olarkən o həmin işin prokuror nəzarətinin aparılmasına aid olub-olmamasını, istintaqın tamlığını, təqsirkarın məhkəməyə verilməsi, işin dayandırılması və ya xitam olunmasına öyrənirdi. İş materiallarında natamamlıq olduğunu təqdirdə prokuror əlavə sənəd və məlumatları tələb edə, eləcə də işi əlavə istintaqa göndərə bilərdi. İttihəm edilən şəxsin tərətdiyi cinayətin vaxtı və yeri, eləcə də onun təqsirılılılığını təsdiq edən sənəd, özündə əks etdirən nəticə ittiham aktı adlanan sənəddə əks olunur, həmin sənəd prokuror tərəfindən tətbiq edilməklə prokurorun müləhizəsinə görə məhkəməyə çağırılacaq şəxslərin siyahısını da özündə exz etdirirdi. İş üzrə icraata xitam verilməsinə dair dairə prokurorunun təklifi ilə məhkəmənin qonağı üst-üstə düşməzə məsələyə qiymət verilməsi üçün iş Palatala təqdim edilirdi. Əgər prokuror mütəşəssirin bərəati üçün əsaslar müvəyyən edərsə ittiham aktını müdafiə etməli, məhkəmə istintaqını təkzib etməli idi.

Azərbaycan Məhkəmə Palatası yalnız ittiham aktı, icraatın dayandırılması və ya xitam edilməsi haqqında qərar qəbul edilmiş işlərə baxırı. İlkin istintaq Palata üzvlərindən birinin məruzəsi ilə başlanır, məruzəçi işin halları, o cümlədən istintaq materialları, protokollar və s. dair öz müləhizəsini təsdiq edir. Daha sonra Palatanın prokurorunu dairə prokurorunun işə dair qonaqtını oxuyur və öz səsləndirirdi.

fikrini izah edərək təklifini səsləndirirdi. Məhkəmə aparılmış istintaqın yetərli, prosedurlara riayət olunduğu qənaatindədirək yekun qərarını çıxarırdı. Palata həmçinin işə xitam verilməsi yaxud ibtidai istintaqa qaytarılması haqqında da qərar çıxara bilərdi. Əgər dairə prokurorunun iş üzrə icraata xitam verilməsinə dair mövqeyi ilə Palata prokurorunun mövqeyi arasında ziddiyəst olarsa Palata prokuroru ittihamın müdafiəsini tabeliyində olan digər prokurura həvalə edə biləsə də dairə prokurorundan iradəsinə zidd mövqeyi müdafiə etməyi tələb edə bilməzdi. Göründüyü kimi, müvafiq dövrün qanunvericiliyində yuxarı prokurorun göstərişlərinin icrasının aşağı prokurorlar üçün məcburiyyəti prinsipində müyyəyen istisnalara da təsadüf olunur.

1864-cü il tarixli Nizamnamədə kassasiya instansiyası məhkəməsində ober-prokurorun iştirakı nəzərdə tutulsa da AXC dövründə bu səlahiyyətin həyatə keçirilməsi də qanunvericiliyində öz əksini tapmamışdı. 1920-ci ilin mart ayında ali məhkəmənin funksiyalarını yerinə yetirəcək bir orqan - "Azərbaycan Senati haqqında əsasnamə"nin layihəsi hazırlanaraq müzakirə üçün Parlamente təqdim edildi. Layihəyə əsasən əvvəller mövcud olmuş Rusiya Hökuməti Senati tipli bir orqanın yaradılması nəzərdə tutulurdu. Bu orqan qanun-mühafizə, inzibati, kassasiya və məhkəmə funksiyalarını həyatə keçirməli idi. Senat cinayət, mülki və inzibati departamentlərdən ibarət tərkibdə fəaliyyət göstərməli idi. Departamentlərin senatorları ali hüquq təhsilli olan və 12 ildən az olmayaraq məhkəmə idarəsi üzrə xidmət edən və ya andlı vəkilliklə meşğul olan şəxslər ola bilərdilər. Senat məhkəmə instansiyalar tərəfindən prosessual hüquq pozuntularına yol verilməsinə nəzarət edirdi. Bir sıra hallarda bu ali qurumun I və II məhkəmə instansiyası qismində çıxış edə bilməsi müyyəyen edildi. Senat ali inzibati tribunal kimi bütün inzibati məsələləri həll edə bilərdi (məsələn, müqavilələrin təsdiqi, pensiya təyin etmək və s.). Senatorlar tərəfindən 10 il müddətinə təyin edilməsi nəzərdə tutulan ober-prokuror və 8 il müddətinə təyin ediləcək prokuror müavini və Senatın nəzdində fəaliyyət göstərməli idilər. Senatın 1920-ci ildə yaradılması nəzərdə tutulsa da, AXC-nin işgal olunması ilə əlaqədar bu tədbir həyata keçirilmədi (2, s. 428).

Dövlət ittihamının müdafiəsi funksiyası prokurorlar tərəfindən tekçə məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi ilə məhdudlaşmayıb, eləcə də çıxarılmış qərarların icrasının qanuniliyinə prokuror nəzarətini də özündə ehtiva edirdi. Nizamnamonin 949-cu maddəsinə əsasən, hökmərin icrası zamanı prokuror aidiyyatı qurumlara təklifini verir, icranın dəqiqiliyi və təxirəsalınmazlığını müşahidə (nezarət - T.Musayev) edirdi. Eləcə də, Nizamnamonin 948-ci maddəsinə əsasən, hökmərin, bilavasita məhkəmə fəaliyyəti dairəsinə aid çıxarılan aktların icrasına dair bütün əmrlər prokurorun vəzifəsinə aid idi. İcraçılar məhkəmə hökmünə dəqiqliklə əməl etməli, prokurorun müvafiq tələblərinə icra etməli idilər. Qanunvericilik hökmün icrası prosesində prokurorun bilavasita iştirak etmək hüququnu da nəzərdə tuturdu.

II.c. İnzibati icraatda iştirak.

"Müxtəlif vergiçöymə məsələlərinə dair şikayətlərə baxılması üzrə yuxarı instansiya kimi Maliyyə Nazirliyi Şurası haqqında" 17 mart 1919-cu il tarixli, 26 nömrəli Qanunun 1-ci bəndində əsasən, Maliyyə Nazirliyi Şurasında vergiçöymə məsələlərinə dair şikayətlərə baxılarkən həllədici səs hüququna daimi üzvlərdən başqa Məhkəmə Palatasının sədri və prokuror və 5 nəfər ödəyici də malikdir. Qanunun 4-cü bəndində göra, Şuradan qərar yekun hesab olunur və Şurada sədrlik edən və prokuror şuradan qərarında qanun pozuntusunu aşkar edərsə bir həftəlik müddət ərzində protest verməmişdirsa ondan şikayət verilmirdi. Göründüyü kimi inzibati icraat qaydasında həll edilən vergi mübahisələri üzrə ali instansiyada prokurorun iştirakı, eləcə də qəbul edilmiş qərarların qanuniliyinə onun nəzarət səlahiyyəti də olmuşdur.

III. Hərbi prokurorluq

5 dekabr 1918-ci ildə Gəncə dairə məhkəməsi nəzdində hərbi məhkəmə təşkil edildi. Hərbi məhkəmənin tərkibinə sədr, 2 üzv, prokuror, prokuror müavini, katib, 2 katib kəməkçisi və 4 nəfər dəftərxana qulluqçusu daxil idi.

"Hərbi Nazirliyin ştatı haqqında" 25 fevral 1919-cu il tarixli, 16 nömrəli Qanuna əsasən, Hərbi Nazirliyin nəzdində Azərbaycan hərbi məhkəməsi və onun nəzdində prokuror nəzarəti ştatı nəzərdə tutulmuşdur.

14 aprel 1919-cu ildə 26 bənddən ibarət olan "Hərbi Məhkəmə haqqında" qanun qəbul edildi. Qanunun 1-ci bəndində əsasən, hər bir alayda alay məhkəmələri və bütün alaylar üçün ümumi olan

Azərbaycan Hərbi Məhkəməsi təsis olundu. Müasir qanunvericiliyimizdən fərqli olaraq hərbi məhkəmələr Hərbi Nazirliyin strukturuna daxil qurum hesab edilirdi. Azərbaycan Hərbi Məhkəməsi daimi və müvəqqəti üzvlərdən ibarət idi. Daimi üzvlər məhkəmənin sədri və hərbi məhkəmənin iki üzvündən ibarət olsa da, müvəqqəti üzvlər 6 aylıq müddətə 4 nəfərdən təşkil edilirdi. Qanunun 8-ci bəndində əsasən, hərbi məhkəmənin nəzdində prokuror, prokuror kəməkçisi, 2 hərbi müstəntiq və 2 hərbi məhkəmə idarəsi vəzifəsi üzrə namizəd fəaliyyət göstərirdi. Qanunun 10-cu bəndində əsasən hərbi məhkəmə prokurorunun kərgütarlığı katib və dəftərxana qulluqçularından ibarət olan prokuror dəftərxanasında aparılırdı.

Qanuna əsasən, hərbi prokuror hərbi nazirin əmri ilə vəzifəyə təyin edilirdi. Hərbi prokuror vəzifəsinə namizəd ən aşağısı hərbi prokuror kəməkçisi, dairə məhkəmələrində prokurorun yoldaşı, məhkəmə və ya hərbi müstəntiqlər, alay hərbi məhkəməsinin istintaq hissəsi üzrə kəməkçisi, eləcə də andıllar və onların kəməkçisi işləmiş şəxslərdən təyin oluna bilərdilər. Hərbi prokurorun kəməkçisi və hərbi müstəntiq də ali hüquqi təhsilli olan və yaxud məhkəmə sahəsində kifayət qədər iş təcrübəsi və biliyi olan şəxslərdən seçilir, hərbi nazirin əmri ilə vəzifəyə təyin edilir. Hərbi məhkəmə idarəsi vəzifələrinə namizədlər prokurorla razılıqla hərbi məhkəmə sədrinin əmri ilə təyin edilir.

"Hərbi Məhkəmə haqqında" qanunun 18-ci maddəsi hərbi müstəntiq tərəfindən cinayət işi başlanmasıının aşağıdakı əsaslarını müyyəyen etmişdi: a. hərbi rəhbərliyin məlumatları; b. hərbi prokurorun təklifi; v. məhkəmə və inzibati şəxslərin məlumatları; q. mülki şəxslərin və hərbi xidmətçilərin orzululuğunu və şikayətləri; d. təqsiri boynuna almaqla könüllü gəlme. İttihad aktı bilavasita prokuror nəzarəti ilə məhkəməyə verilir. İstintaq üzrə icraata hərbi məhkəmənin qərari ilə xitam verilir.

"Hərbi Məhkəmə haqqında" qanun 25-ci maddəsinə əsasən, hərbi dairə məhkəmələrinin hökmərindən kassasiya qaydasında şikayət istisna edilir, lakin prokuror, məhkəmə və ya onun müdafiəçisi, eləcə də mülki iddiacı məhkəmənin hökmündən hərbi nazirə şikayət etmək hüququna malikdir, hərbi nazir isə işi digər məhkəmə tərkibinə həvalə edə bilərdi.

Istifadə edilmiş ədəbiyyat:

1. Aslanov.S.X. Azərbaycan prokurorluğu: təşkili və fəaliyyət istiqamətləri. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2003;
2. İsmayılov X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı, "Nurlan", 2006;
3. Ustav ugolovnogo sudoproizvodstva. 20 noyabr 1864 goda. <http://constitution.garant.ru/history/act/1600-1918/3137>;
4. Azərbaydžanskaya Demokraticheskaya Respublika (1918 1920 gg.). Zəkonodательные акты (Сборник документов). Bakı, издательство «Азербайджан», 1998.

THE FORMATION OF PROSECUTOR'S BODIES AND THEIR ACTIVITY DIRECTIONS DURING THE AZERBAIJAN PEOPLE'S REPUBLIC

Summary

Article deals with the creation and activity directions of the Prosecutor's bodies of Azerbaijan People's Republic. This topic has not been investigated profoundly in the history of state and law so far. The article consists of 3 parts. Author investigated formation and legal base of prosecutor's bodies in the 1st part, activity directions of prosecutor's bodies in the 2nd part, creation and activity of military prosecutor's bodies in the 3rd part.

СОЗДАНИЕ И ФУНКЦИОНИРОВАНИЕ ОРГАНОВ ПРОКУРАТУРЫ В ГОДЫ СУЩЕСТВОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ

Résumé

В статье рассматривается создание и функционирование органов прокуратуры Азербайджанской Народной Республики. Этот предмет не был тщательно исследован в истории государства и права. Статья состоит из трех частей. В 1-й части автор рассматривает деятельность и юридическую базу прокуратуры, во 2-й части рассказывается о направлениях деятельности прокуратуры, в 3-й части автор исследует факты о создании и деятельности военной прокуратуры.